

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№318/3

17 mart 2020-ci il

**Azərbaycan dilinə tərcümə edilmiş Kiçik və orta müəssisələrin auditində
Beynəlxalq Audit Standartlarının tətbiqinə dair təlimatın 2018-ci il versiyasının
I və II cildlərinin tətbiqi barədə**

Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tərcümə strategiyasının tələblərinə müvafiq olaraq və Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planının 2.2-ci "Kiçik və orta müəssisələr üçün Beynəlxalq Audit Standartlarının tərcüməsi və redaktəsi" bəndinin icrasını təmin etmək məqsədilə Palata sədrinin 2019-cu il 15 yanvar tarixli 1/7 nömrəli sərəncamı ilə yaradılmış redaksiya heyəti tərəfindən Kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair təlimatın 2018-ci il versiyasının I və II cildlərinin tərcüməsinin peşə redaktəsi və korrektəsinin başa çatdırılması və istifadəsi barədə Palatanın Aparatının rəhbəri, redaksiya heyətinin katibi Q.Bayramovun məruzəsini müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən auditor təşkilatları və sərbəst auditorlara tapşırılsın ki, 2020-ci il 01 aprel tarixindən Kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair təlimatın Auditorlar Palatası tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş 2018-ci il versiyasının I və II cildlərinə daxil olunan standartlar tətbiq edilsin.

2. Auditorlar Palatasının Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinə (V.Cavadov) tapşırılsın ki, Kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair təlimatın Azərbaycan dilinə tərcümə edilmiş 2018-ci il versiyasının I və II cildlərinin elektron variantının auditor təşkilatlarına və sərbəst auditorlara göndərilməsi təmin edilsin.

3. Auditorlar Palatası sədrinin müşaviri F.Qarayevə tapşırılsın ki, Kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair təlimatın Azərbaycan dilinə tərcümə edilmiş 2018-ci il versiyasının I və II cildlərinin elektron nüsxəsinin Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) göndərilməsi təmin edilsin.

4. Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi V.Rəhimova və sədrin müşaviri F.Qarayevə tapşırılsın ki, üç həftə müddətində Kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair təlimatın Azərbaycan dilinə tərcümə edilmiş 2018-ci il versiyasının I və II cildlərinin müdafiə edilmiş PDF formatında elektron qaydada Auditorlar Palatasının internet sahifəsinin müvafiq bölməsində yerləşdirilməsi təmin edilsin.

5. Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi V.Cavadova, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi V.Rəhimova və Palatanın Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri N.Talıbova tapşırılsın ki, 2020-ci ilin II rübündə auditor təşkilatlarına, sərbəst auditorlara və maraqlı tərəflərin nümayəndələrinə Kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair təlimatın 2018-ci il versiyasının I və II cildlərinin tətbiqi ilə əlaqədar onlayn məlumatlandırma işlərinin həyata keçirilməsi təmin edilsin.

6. Bu qərarın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

Şuranın sədri

Vahid Novruzov